



## Dilqəm Əhməd


**1918-ci ilin 15 sentyabrında Bakı işğaldan azad olunduqdan sonra hökümet mühüm bir qərar verir: Türk Şuhəda Türbəsi hazırlanacaq!**

**Məqsəd Bakı uğrunda döyüslərdə şəhid olan Azərbaycan və Osmanlı əsgərlərinin xatirələrinin əbədiləşdirilməsi idi. Çünki Rəsulzadənin Xoyskiyə yazdığı telegramda bildiriyi kimi Bakı azad olun-**

komandanı general V.Tomson Qarabağın dağlıq hissəsini və Zəngəzur qəzasını Azərbaycanın idarəciliyində olmasını təsdiqləmiş, Xosrov bəy Sultanov general-qubernator təyin edilmişdi. Bu təyinatı rəsmi dövlət qəzeti olan "Azərbaycan"ın redaktoru Üzeyir bəy Hacıbəyli sevincə qarşılımış və açıq şəkildə yazmışdı: "Xosrov bəy Qarabağ üçün ən münasib bir rəisdir. Qarabağ həyatına tamamilə aşına olan bu zat

də Parisdə Azərbaycanın tanınması uğrunda mübarizə aparan Əlimərdən bəy Topçubaşıya Nazirlər Şurasının sədri adından göndərilən teleqramda açıq şəkildə yazılıdı: "Qarabağ məsəlesi adlandırılın məsələ qəti şəkildə həll edildi... 7-ci erməni qurultayında Qarabağ ermənilərinin nümayəndələri Azərbaycan hökumətinin hakimiyətini tanımaq barədə general-qubernator Xosrov bəy Sultanovla saziş bağladılar".

## Xosrov Paşa qayası, Həşimov stansiyası



*Bu hadisənin şərəfinə Rəsulzadə rəsmi qəzetdə belə yazdı: "Qarabağ, vətənimizin o gözəl bucağı həyati-iqtisadiyyəmizi parçalayan, sularımızın başını tutaraq bizi fəlc bir halə qoymaq istəyən inadlı qonşularımızın israrından qurtardı. Fəzle qanlarra məhəl vermədən erməni əhalisi məsələnin sülhən həllini iltizam edərək Azərbaycan hakimiyətini qəbul etdilər".*

*Hökumət başçısı Nəsib bəy Yusifbəyli də parlament üzvlərinə hesabatında "Azərbaycanın artıq Bakı adlı problemi olmadığı kimi eynilə Qarabağ adlı problemi də yoxdur" deyə bildirdi.*

Beləliklə, Xosrov bəyin sayəsində Azərbaycan Cümhuriyyəti Qarabağdakı hakimiyətini təsdiqlədi.

Cümhuriyyətin ömrü qısa oldu, amma bu gün hüquqi varisi olduğu indiki dövlətimiz Azərbaycanın suverenliyi uğrunda qəh-



rəmanlıq göstərən hərbçilərin xatirəsini mütləq əbədiləşdirməlidir. Qarabağdakı erməniləri silahı yerə qoymağa, Azərbaycan hökumətini tanımağa mecbur edən Xosrov bəyin adı bir yüksəkliyə, bir qayaya niyə verilməsin ki?

Qarabağın azadlığının rəmzi olan Sultanovun adı, xatirəsi döyük bölgələrində niyə əbədiləşdirilməsin ki? Axi Vətən həmin şəxsiyyətlərə, həmin qəhrəmanlara görə Vətən olub.

Bu gün də Qarabağın azad olunması, sərhədlərimizin qorunması uğrunda şəhid olan generallarımız var. Milli qəhrəman adı verilməsin arzuladığımız şəhid general Polad Həşimova xalqın möhtəşəm sevgi-

sinin simvollarlaşdırılması gərəkməzmi?

Sosial şəbəkədə önemli bir təklif irəli sürüldü. Bakıda hərbi hospitalın qarşısında açılacaq metro stansiyasına "General Həşimov" adı verilsin. Yerində olan təklifdir. Ölükədə şair və yazıçıların adlarının əbədiləşdirilməsini müəyyən qədər azaltmaq lazımdır. Müharibə şəraitində olduğumuz üçün istər 100 il önceki hərbçilərin, istərsə də Qarabağ savaşından bu yana şəhid olanların xatirələrini daha çox yaşatmalıyıq. Çünkü gördük ki, xalqımız şəhid generalımız üçün on minlərə çəvrilib Şəhidlər Xiyabanına yürüş edə bilir.

*Polad Həşimovun adının yeni metro stansiyasına verilməsi, həmin stansiyada onun kimliyi ilə bağlı lövhənin 3 dildə qoyulması vacibdir. Vətəndaşlar, turistlər, qonaqlar mütəmadi bu xatirə lövhəsinin qarşısından keçərkən şəhid generalımızı yad edəcəklər.*

*Qarabağ birinci respublikamızın da, indiki respublikamızın da ən həssas yeridir. Azərbaycan Cümhuriyyəti parlamentində ən gərgin müzakirələr məhz bu mövzu ətrafında olub. İndi də belədir. Bu baxımdan Sultanovların, Həsimovların xatirəsi dövlət tərəfindən layiqincə yad edilməlidir.*

*Xosrov Paşa qayası, Həşimov stansiyası bu yolda atılacaq gözəl addımların başlangıcı ola bilər.*

*masa idi, Azərbaycana "əlavida" deyiləcəkdi. Türbənin təməlatma mərasimi keçirilsə də, təəssüf ki, aprel işğali tariximizin ən şərəflə hadisəsinin əbədiləşdirilməsinin qarşısını aldı. Xoşbəxtlikdən həmin türbənin eskizi bu günü müzədək çatıb və həmin şəkildə olmasa da, hazırda Dağüstü parkda türk əsgərlərinin xatirəsinə başqa formada abidə qoyulub.*

Şübhəsiz ki, Cümhuriyyət yaşasa idi, Bakı ilə yanaşı Şuşada da bir abidə qoyacaqdı: erməni fitnəni aradan qaldıran Xosrov bəy Sultanova və onun qəhrəman əsgərlərinin şücaətinə görə...


**Xosrov bəy nə etmişdi?**

1919-cu ilin yanvarında müttəfiqlərin Bakıda olan

sağlam bir vücudə malik olan kimi sağlam və salamat politika yeridən və təht idarəsinə tapşırılmış olan yerin ümumi mənafeyini xüsusi surətdə nəzərdə tutan bir zatdır".

Üzeyir bəy onu da yazır ki, ermənilər Xosrov bəyi "ermənisevməz" kimi qəbul edirlər, həqiqətdə isə o, millət ferqi qoymadan ümumqarabağ əhlinin asayış və istirahəti üçün çalışan ədalətli bir hakimdir.

Ermənilərin Xosrov bəyi sevməmələrinin sebəbi bəlli idi. O, bölgəni yaxşı tanıydı, Andronikin başlatdığı üsyancı hərəkatın nece aradan qaldırılacağı bilirdi. Eləcə də Azərbaycanın ilk hərbi naziri olmaqla da yüksək hərbi qabiliyyətə malikdi. Necə ki belə də oldu. 1919-cu il-



İbrad Şəhər Təqəri [1]